

Firəngiz Əlizadənin "Bayatılar" kompozisiyası

Fidan Aslanova

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dissertantı

E-mail: rebelle-fleur87@mail.ru

Firəngiz Əlizadənin vokal kvartet üçün "Bayatılar" əsəri 2001-ci ildə yazılıb. Bu əsər müasir Azərbaycan musiqisində vokal kvartet üçün müsələyətçi xor nümunəsi kimi illəsləndir. Ədər ki milli musiqimizdə tutdugu yer, ilk növbədə, yeni janrin təmsilçiliyi baxımdan maraq doğurur.

Qeyd edək ki, "Bayatılar" əsəri Almanıyanın Hamburq şəhərində məşhur Hans Sikorski naşriyyatından çapdan çıxan partitura üzrə təhvil olunmuşdur. Partituranın ilk sahifəsində əsərin ifasına dair bestəkarın göstərişləri tagdim edilib. Burada əsərin müallifi

tərəfindən bayatılar haqqında məlumat və vokal kvartet üçün seçilən bayatıların poetik matni verilir. Eyni zamanda sözərin düzgün talaflılu ilə bağlı xərci ifaçalar üçün bir sıra tövsiyələr yer alıb.

Fəlizadənin vokal kvartet üçün "Bayatılar" i üç xor miniaturlarından ibarət yığıncaqlıdır. "Bayatılar" - müasir bestəkar yaradıcılığında xalq badı təfakkürünün, musiqi sarvatlarının imkanlarına yeni mövqəden baxış, əldə etdiyi taravattı, yeni estetik-badi naticə ilə marhalanın başlangıcıdır.

Miniatür silsiləsinin adından göründüyü kimi, bestəkar xalq yaradıcılığının ulu və özünüməxsus bin janrına - bayatıläri müräciat etmişdir. Qeyd edək ki, o-z-özlündü bù müräciat hələ onun asırın 60-70-ci illərdən "xalqılıq" ahvalı-ruhiyyəsindən yaranmışdır.

Rus musiqisində, eləcə da başqa bestəkarlıq mətbətlərində xalq poetik matnları müräciatla yazılmış əsərlər onlardır. Azərbaycan musiqisində isə xalq yaradıcılığının qədim janrına üz tutan bestəkarlar sayı bir qədər da çox deyil. Yeri Xəlvən, bu manada Aşqın Əlizadənin "Bayatıları" i ilk numunədir. Fəlizadənin "Bayatılar" tipi "folklor" əsərlərinin yaranması Azərbaycan xor musiqi sahəsində qurandı.

Bəyati - Azərbaycan badı-adəbi təfakkürünün qədim və cəlalənmış məhsuludur. Dəyə birlik, bayatı oxuyunda istar-istamaz sanki onun müsiqisini də artıq eşidirsən və Azərbaycan dilində oxumaq sözünün ki manası olduğunu anlırsın. Bayatıda xalq oz sevincini, dardını, balı və fəciyin, arzu və dilinə, müsamə yumorunu səsləndirir. Nügəmlər, oxşamlar, laylalar, ağilar bayatı üstündə oxunur. Xalq musiqi yaradıcılığının formayaрадe, prinsiplərinə, jan tasnifatında da poetik asas kimi bayatıların "sozü" tutarı və hamiyətiyyidir.

Firəngiz Əlizadə bayatını təkə şeir forması kimi idar, özündə müsiqi ahangını, əlaqadır olduğu müsiqi janrınnı da alamatlarını, ananava tacəssüm formalarını gəzdirən çoxməali forma kimi götürür, onların müslih taxəyyüldündə müsiqisinin "əşitmək", el bayatılarını müsab kükər və əslublu səsləndirmək istiqamətində uğurlu admınlərdir.

"Bayatılar" da müasir müsiqi dölinin alibasına yiyəlib yeni şəkildə xalqılıq ruhu yaratmaq cəhdidir. Müallif "Bayatılar"da hamin badı mansub yuxsak saviyətdə hallına nüfuz edir.

Miniatür silsiləsi üçün seçilən bayatıların vazisi çox oynaqdır. Sada, yığıncaq forması ilə milli musiqimizdə poetik asas kimi maraq

döetur. Bayati şifahi ananalı müsiqi janrı kimi da diqqatlaşdırıqdır.

Qeyd edək ki, xor miniatür janrı bir çox müasir Azərbaycan bestəkarlarının hamıça dıqquzın qəbili. Muxtalif dövər orzuda bu janrı İsmayıllı Hacıbəyov, Səfi İbrahimov, Aqaf Cəfərov, Firəngiz Əlizadə, Azər Dadəsov, Qəlib Məmmədov, Faqıñay Elvəra Daşdəsova, Cəlal Abbasov və başqa bestəkarlara müräciat etmişlər. Lakin bu janrı yaradıcılıq arealı xəryanda sadalanın şəxsiyyətlərində mahdudlaşdır. Müasir bestəkarların xor miniatürlerindən xüsusi məraji ölkəməsi fəaliyyət göstərən müsələk kollektivlərinin dəcliliq aktivliyindən və onların istedadı bəlli rəhbərərinin fədakar münasibətində irali gəlir. Daim xor müsiqisinin inkişafında böyük rol oynayan, müasir müsiqinin bütün müraciək təzahürələrinin dərkədə sevan, onu hazırlıqtı diniyətli auditoriyasına çatdırmağı bacaran yeni ifaçıları meydəndə qızarqış və sözşərini demisərlər.

Müalimə ki, müasir Azərbaycan xor musiqisində xalq-mahnıvın və lađ dömləmlərinin XX asdırında müsiqi tacərübəsində daxil olan müasir xromatik, polifonik hərəkəyərlər, ritmik əsərlər və yeni bəzi növbələşməsi on plana keçmişdir. Avropa imitasiyalı polifoniya əsərlər, xor çoxşəhərin inkişafı vasitəsilə casarata tətbiqinə başlamışdır. Xor miniatüründə məyil mütəxəllit nasla və əslub tarzına mansub bestəkarlar birləşdir. Xor miniatürünün kaməra janı bestəkarları ham da sən fədəsanın yığıncağı və sarbst təmər nobvələşmələri, miniatürülü və qurulus plastikiyi ilə özünlərdir. Xor sahəsində kaməra janlarına havas, şübhəsi ki,

siqimizin estetik səviyyəsinin yüksələşməsinə, onun ideya-yaradıcı diazoponunun genişləndirməsinə sabab olmuşdur.

Azərbaycan musiqisində xor miniatürünü qidalandıran poetik obrazlar dairəsi kifayət qədər genişdir. Bestəkarlarımız mütamədi şəkildə Nizami Gəncəvi (Q.Qarayev, C.Hacıyev), Nəbi Xəzri (A.Əlizadə, F.Əlizadə), Samad Vurğun (M.Quliyev, A.Dadaşov), Rəsul Rza (X.Mirzəzadə, A.Cəfərov), Baxtiyar Vahabzadə (R.Mustafayev, X.Mirzəzadə), Məmməd Rahim (C.Hacıyev, Ə.Cavansirov), Musa Yaqub (A.Dadaşov) poeziyəsinə müraciət edirlər. Digər xalqların poetik mənbələrindən onların maraq dairəsindən: C.Cahangirov (A.Puskin, N.Hikmat), İ.Hacıbəyov (L.Tolstoy), O.Məmmədəvən (Davidin psalmları) yaradıcılığı buna misaldır. Sözsüz ki, bütün sadalanın milli mənəvialı yetkiyindən, onun milli tematika hüdüddənəndan kanara çıxmış bacarığından söz açır.

Həq淑basılık, xalqın üzəq çağrışımının, poeziyin qadim qətləri, mahnı folkloruna aradan maraq yaradıcı əsərlərin bayati kimi poeziyət bir hanım istigamətləndirir. A.Əlizadənin "Bayatı", S.Ibrahimovın "Əziziyə", A.Cəfərovın "A capella üçün böyük" miniatürələr xalq bayatılarının matni arasında yaxınlaşdırır. A.Əlizadə ("Qadim laylay"), R.Mustafayev (beş xor), X.Mirzəzadə ("Laylay"), Ə.Cavansirov ("Ay gülüm"), F.Näjyev ("Laylay"), Cəlal Abbasovun ("Ninn") xor miniatürleri xalqın sözərinə bəstələnən. Qeyd edik ki, xor əsərlərinin təşəkkülli və inkişafında U.Hacıbəyov xalq çalğı alətləri orkestrinin müsaiyətiyində xor üçün "Ay, bari baxın", "Gedək gəzək bağçadə", "Aman nana", "Nozadızlı" xalq mahnı İsləmlər vacib mahnı olmuşdur.

Poetik materialın müxtəlifliyi nəzərdən keçirdiyim dövər aid xor miniatüründəki əsərlər uxşarlıqların bolşullugunun bəsbabıdır. Qeyd edik ki, Firəngiz Əlizadə "Bayatı" xor miniatür silsiləsindən avval Nabi Xəzinin sözərinə yazdığı müşər "Payız" xorundan qədər olduğunda çox gozel yaradılmışdır. Bu əsərdə qərisi qapela xorunun tembir resurslarının köməti ilə solğun boyalı payız tabiatının obrayı yaradır. Müalifin xor "avkareli" poetik matnə səsləndirir. Xor musiqisinin inkişafında böyük rol oynayan, müasir müsiqinin bütün müraciək təzahürələrinin dərkədə sevan, onu hazırlıqtı diniyətli auditoriyasına çatdırmağı bacaran yeni ifaçıları meydəndə qızarqış və sözşərini demisərlər.

"Bayatılar" miniatür silsiləsi 3 xordan ibarətdir. Silsilənin əsasını ahvalı-ruhiyyə və tempin təzadiq etməsi, qarşılıqlı dərişməsi, dayałanın ananavi principleşti. Miniatürələrin müsiqi dəli xalq kökləri ilə bağlıdır ki, bu iddə növbədə, lab-intonasiya quruluşunda, sacıvayı ritmik cəvikkılıq, baslıngış melodiç özlərinin variant təkrarlarına asaslanan sarbat təbii inkişafı özünü göstərir. Silsilənin xor fakturası xüsusi yığıncaqlı və intonzasiyai ilə fərqləndir. Bəs asırın faktura xüsusiyyətlərini materialın özündən başqa, ham da müasir bestəkar yaradıcılığının təmər yaradımış yuxarınlığından. Miniatürün mələkidasında F.Əlizadə milli lədlişən sacıvayı formularına soyğun.

Bestəkar asasın mahabbat hissini ilə müxtəlif emosional çətlərini əks etdirən bayatılardan bəhrənlər. Bayatıda link, həzinə ilə havalınlınlı atyulur. Üz, mühüm kənar - müasir bestəkar Firəngiz Əlizadənin klassikasına hərəkətməliyətə həyata keçirdiyi aydın, mütənasib biçim, olğun hiss, əslub zövüq; darindən, kokündən olunur xalqılıq və bəzi komponentlərin yeni kəsişmə müstəvəsinə yəl göstərən unikal müasirlik duymu və intuisiya - əsərin uğur təminatıdır.

Əsərin təhlili zamanı xor miniatürlerinin müsiqisində polifoniyanın rölu, mili və Avropanın ananalarının əhəmiyyəti diqqəti çəkir. F.Əlizada tərəfindən təqdim olunmuş zəngin müsiqî materialı öz-özüyündə ham maraqlıdır, ham da Azərbaycan müallifinin yiyələndiyi xor yazısını inandırıcı suratda ifadə edir.

Bastakarın folklor nümunələrinə müraciati xor coxsəslini yaxşı malum olan müsiqî materialı üzərində dərk etmək arzusundan irali gəlmışdır. Müallif xalq bayatılarının çox böyük bədii-ifadəli potensialını, onun daxilində mövcud olan güzil coxsəslik elementlərini yaxından duyar. Öz işlamlarında melodiyani sada, lakin manalı və təsirli ifadə vasitələri ilə vurğuluyaraq, onların azəli və tabii gözalliyini üzə çıxarı. Dördəsli xor üçün xalq bayati işlamlarını yaradarkən onlara olduqca ehtiyatlı yanaşır. Melodiyani bazan təksəsli şəklində təqdim edir (I miniatür - "Xoş bahar galdı", II miniatür - "Uca dağlar başında qarlar aridi"), müxtəlif xor qrupları arasında intonasiya səsləşmələri tətbiqləyir (III miniatür - "Qızıl lalalar şəhla bəzəndi"), harmonik coxsəsləndir, bayatının solo başlangıcı və xor naqqarları üsullarının qarşılıqlı alaşəsindən bəhrənlər. Azərbaycan xoru üçün xüsusi repertuar yaratmaqla bastakar, müğənni və dinləyicilər tərəfindən coxsəsli müsiqisinin mürəkkəb texniki üsullarının qavranılmasına şərait yaradır.

Miniatürlerin hər üçü tabiat obrazları ilə bağlıdır. F.Əlizada polifonik texnikanın köməyi ilə oyanan tabiat obrazını ("Xoş bahar galdı") maharətə əks etdirərək, darin sevinc hissi formalasdır. Bu xorda bəharın galışı sanki çıxılanın məhəbbət atri saçır. Uyğun şəkildə xor partiturası - imitasiyalı polifoniya və ahəngdar melodik xatırların tətbiqi üzərində qurulmuşdur.

Bastakarın "Uca dağlar başında qarlar aridi" xor miniatürünü, hamçinin parlaq şairəna ləvhə olub, dördəbəndli lirk bayati ruhluudur. F.Əlizada bu xor miniatürünün müsiqisində bayatının poetik intonasiyalarının özünaməxsusluğunu ustalıqla üzə çıxarı.

"Qızıl lalalar şəhla bəzəndi" miniatüründə xor yazı texnikasını yaxşı bilən bastakar xor nümunəsində halim və tabii səs ahənginə, linear-melodik inkişaf zamanı səslərin harmonik vahdatına nail olur. Öz tərəvəti və halimliyi ilə seçilən xor miniatürlerində polifonik başlangıç, əsasən, səsaltı inkişaf tematizmi ilə, bəzi hallarda isə polifonik imitasiyalarla sacıyyaların. Bununla barəbər, şəquşu harmonik xəttə məyillişlik özünü göstərir.

Digar tərəfdən xor miniatürleri Azərbaycan laqlarının emosional ifadə vasitələrinə dair təsəvvürleri genişləndirir. Miniatürlər çoxplanlı və təzadlıdır ki, bu da onların müsiqisindən xarakter müxtəlifliyi nəzərə çarpdır. Məsələn, I və II xor miniatürleri "Rast" ladının səssizləşməsindən asaslanşa da, tamamilə fərqli obraz - emosional təsir bəşk edir. Hamin lad I və II miniatürlərdə öz daxilində harmoniyini zənginlaşdırın yönəlmə və qarşılaşdırma imkanlarını ehtivələyir. Bu bayatıların müsiqisindən dələğün xor tərkibi daxil edir və xorun çoxplanlı və müxtəlif xarakterli şərhini verir.

Lirik markələrə III xor miniatürü üçün "Şüştar" və "Bayati-Şiraz" laqları bastakar tərəfindən xüsusi seçilir. Miniatürün lirk melodikası hiss olunacaq dəradəcə canlı ifadə olunmuşdur. Xor fakturası ləkənə və rəleyefli ifadə vasitələri ilə növbələşir.

"Qızıl lalalar şəhla bəzəndi" xor miniatüründə müsiqî sanki poetik mətnin işqılı lirkası ilə üzvi əlaqədədir. Onun xüsüsü ifadəliliyi melodiyanın ağır inkişaf edən ahəngdarlığında üzə çıxır. "Şüştar" və "Bayati-Şiraz" laqlarının sacıyyayı gedisi olduqca səmimi və halim səslərlər. Müallif bu miniatürda homofon-harmonik yazı əslənbən dayaqları. Bastakar insan səslərinin güzil imkanlarını maksimal dəradəcə üzə çıxarıb və intonasiyaların inca çalarları vasitəsilə arzu və xəyalların dolğun obrazını yaradır.

III miniatürün xor müsiqisində lirk emosiyaların müxtəlif çalarları üzə çıxır. F.Əlizada əslənbən üçün ham lad-intonasiya quruluşunun vasitəsilə ifadəsi, ham da onun klassik Avropanın əslənbən prizmasından vasitəli əksi çox sacıyyavidir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, bastakar xor miniatürlərində xalq-mahnivari köklər təkə melodiyanın inkişafında, onun intonasiya quruluşunda, müsiqî quruluşlarının variantlığında deyil, ham da struktur xüsusiyyətlərində, faktura həllərinin sadalığı və aydınlığında özünü bürüzə verir.

Bastakarın müsəyiatlı xor nümunələrinin yaradılmasına məraq göstərməsi diqqətəlayiqdir. A capella janrındə badii cahatdan əhəmiyyətli əsərlər yaradın F.Əlizada özündən avvalki Azərbaycan bastakarlarının (Ü.Hacıbəyli, C.Cahangirov, A.Əlizade, R.Mustafayev, M.Quliyev, X.Mirzazadə, Ə.Cavanşirov və b.) əslənbən axtarışlarının, onların şəhərində folklor ananalarının müasir tərzədə ifadəsinin, yeni səs-fonik effekt axtarışlarının, polifonik texnika və müasir harmoniya vasitələrinin tətbiqinə istinad etmişdir.♦

Резюме

Статья посвящена изучению произведений одного из талантливых композиторов Азербайджана Фирангиз Ализаде. Актуальность и широта тем и образов, нашедших отражение в произведениях различных жанров в творчестве Фирангиз Ализаде, получает качественно новое осмысление.

Ключевые слова: баяты, хор, миниатюра, цикл, гомофонно-гармонический стиль.

Summary

The article is devoted to the study of work one of the talented Azerbaijani composers Firangiz Alizade. The article provides an theoretical analysis of the musical work "Bayatilar" by composer. The relevance and breadth of themes and images in the work of Firangiz Alizade gets a qualitatively new interpretation.

Key words: bayati, choir, miniature, cycle, homophone-harmonic style.